

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
NAXÇIVAN DÖVLƏT UNIVERSİTETİ

Əlyazması hüququnda

ARİFƏ ƏZİZ QIZI ZEYNALOVA

**NƏSİMİ ƏSƏRLƏRİNİN DİLİNDE ONOMASTİK
VAHİDLƏR**

10.02.01 – Azərbaycan dili

*Filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün
təqdim edilmiş dissertasiyanın*

A V T O R E F E R A T I

Naxçıvan – 2005

İş Naxçıvan Dövlət Universitetinin «Azərbaycan dilçiliyi» kafedrasında yerinə yetirilmişdir.

ELMİ RƏHBƏR: *Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Yusif Mirməmməd oğlu Seyidov*

Rəsmi opponentlər:

- *Filologiya elmləri doktoru, professor Adil Məmməd oğlu Babayev*

- *Filologiya elmləri namizədi Firudin Həsən oğlu Rzayev*

APARICI TƏŞKİLAT: Azərbaycan Dövlət Pedaqoji Universiteti


Müdafia 30 aprel 2005-ci il saat 11:00-da Naxçıvan Dövlət Universiteti nözdində yaradılmış N 02.121 Dissertasiya Şurasının iclasında keçiriləcəkdir.

ÜNVAN: Az 7012, Naxçıvan şəhəri, Universitet şəhərciyi, əsas bina, I mərtəbə, Auditorium

Dissertasiya ilə Naxçıvan Dövlət Universitetinin kitabxanasında tanış olmaq olar.

Avtoreferat 26 mart 2005-ci ildə göndərilmişdir.

N 02.121 Dissertasiya Şurasının elmi katibi,
filologiya elmləri namizədi:



I.Z.CƏFƏROV

İŞİN ÜMUMİ SƏCİYYƏSİ

Mövzunun aktuallığı. Azərbaycan dilciliyində onomalogiya nisbətən yeni sahələrdən olmasına baxmayaraq, bu sahəyə maraq son dərəcədə artmış, yer, şəxs, etnos, su, dağ və s. adları haqqında yüzlərlə məqalələr, kitablar, monoqrafiyalar yazılmış, müxtəlif istiqamətlə tədqiqatlar nəticəsində xeyli müsbət nailiyyatlar əldə edilmişdir. Artıq Azərbaycan onomalogiyasında ayrı-ayrı şöbələrin nəzəraçarpacasıq dərəcədə inkişafından danışmaq mümkündür. Bu sıradə toponomikaya, antroponimikaya dair araşdırmları, uğurları maksusi vurğulamaq lazımdır². Hətta onomalogiya elmimizin görkəmli nümayəndələrinin həyat və fəaliyyətləri də sistemli şəkildə öyrənilməkdədir³. Lakin onomalogiyada müəyyən manada diqqətdən kənardə qalan məsələlər, problemlər də mövcuddur ki, fikrimizə, indiki halda poetik onomastikamı məhz az öyrənilən sahə kimi səciyyələndirmək olar. Əlbəttə, bu istiqamətdə araşdırmların zəruriliyini ilkin olaraq vurgulayan da Azərbaycan dilşünaslığında onomalogiyanın yaradıcılarından sayılan A.Qurbanovdur: «Ümumiyyətə, Azərbaycan dilciliyində poetik onomastika olduqca az öyrənilmiş sahədir. İstər şifahi, istərsə də yazılı ədəbiyyatda qədimdən bu günə qədər işlənən onomastik vahidlərin leksik, fonetik, semantik, qrammatik xüsusiyyətlərini aşkara çıxarmaq və bütövlükdə Azərbaycan dilinin poetik onomastikasını tədqiq etmək göləcək dilciliyimizin mühüm vəzifələrindəndir»⁴.

Alimin qeyd etdiyi kimi, «bütövlükdə Azərbaycan dilinin poetik onomastikasını tədqiq etmək» işinə isə, heç şübhəsiz, klassik

¹ Bax: Adilov M., Paşayev A. Azərbaycan onomastikası. Bakı: ADU nəşriyyatı, 1987; Babayev A. Naxçıvan Muxtar Respublikasının onomastik vahidlər sözlüyü. Bakı: Nurlan, 2003; Bağırov A. Naxçıvan toponimlərinin lingvistik xüsusiyyətləri. Bakı: Elm, 2002; Həbibli R. Onomastik lügətlərin tərtib prinsipləri. Bakı: BDU nəşriyyatı, 2001; Quliyev Ə. Əski türk onomastik sözlüyü. Bakı: Elm, 1999; Qurbanov A. Azərbaycan onomalogiyasının asasları. 1-11 ciid. Bakı: Nurlan, 2004.

² Bax: Aydin Paşa. Azərbaycan antroponimiyasının leksik problemləri. Bakı: Maarif, 1997; Həmzəyeva E. Ö. Hacıbəyovun əsərlərində antroponimlər. Bakı: 2004; Xasiyev Z. Tovuzun toponimik dünyası. Bakı: Sabah, 1997.

³ Abdulla Kamal. Afət Qurbanov və onun onomastika məktəbi. Bakı: Maarif, 1999.

⁴ Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. Bakı: Maarif, 1985. s.271-272.

ədəbi dilimizin poetik onomastikasını öyrənməkdən başlamaq lazımdır və bu mənada XIV əsr Azərbaycan dilli poeziyamızın on böyük nümayəndəsi olan Seyid İmadəddin Nəsiminin yaradıcılığı zəngin material verir.

Ümumiyyətlə, dil tariximizin öyrənilməsində Azərbaycan klassik ədəbiyyatı əvəzsiz mənbədir. Eyni səbəbdən tədqiqalların böyük bir qismi məhz klassik söz sənətimizə ünvanlanmış¹, eləcə də Nəsimi əsərlərinin dili haqqında ayrı-ayrı monografiyalar, məqalələr yazılmış, bu mövzuda xeyli qiymətli mülahizələr, fikirlər irəli sürülmüşdür². Lakin şairin əsərlərində qələmə alınan onomastik vahidlər sistemli və əhatəli şəkildə, tam halda tədqiq olunmamışdır. Mövzunun aktuallığını şərtləndirən əsas cəhət odur ki, Nəsimi əsərlərinə məxsus onomastik sistemi mükəmməlcəsinə öyrənmədən böyük şairin dünyagörüşünü, başlıca fəlsəfi ideyalarını, dini və dünyəvi amalını, kamil insan uğrunda mübarizə üsullarını, sənətkarlıq qabiliyyətini, sözün müxtəlif məna çalarlarından istifadə bacarığını layiqincə dəvərləndirmək mümkün deyil.

Tədqiqatın obyekti. Geniş mənada tədqiqatın obyekti XIV əsrin böyük Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin yaradıcılığıdır, konkret mənada Nəsimi əsərlərinin dilinin onomastik sistemidir. Dissertasiyada Nəsimi yaradıcılığındakı bütün xüsusi adlar araşdırılmış, eyni zamanda, həmin adlara dair elmi fikrin mövcud qənaət və mülahizələri də nəzərdən keçirilmişdir.

Tədqiqatın məqsəd və vəzifələri. Dissertasiyada əsas məqsəd Nəsimi dilinin ümumi fonunda xüsusi adların mövqeyini müəyyənləşdirmək, şairin qələmə aldığı onomastik vahidlərin təsnifatını dəqiqləşdirmək, həmin adların hansı tarixi, dini hadisələrlə, ərazilərlə, məshumlarla bağlılığını öyrənmək və bu cəhətdən Nəsimi dilinin özünməxsusluğunu göstərməkdir. Qeyd edilən məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr ardıcıl sırasında yerinə yetirilmişdir:

-Nəsimi leksikasında reallaşmış antroponimik sistemi

¹ Bax; Adilov M. Klassik ədəbiyatımızda dil və üslub. Bakı: Maarif, 1991; Adilov M. Məhəmməd Füzulinin üslubi və poetik dili. Bakı: Maarif, 1996; Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin inkişaf yolları. Bakı: Bilik cəmiyyəti, 1958; Hacıyev T., Vəliyev R. Azərbaycan dili tarixi. Bakı: Maarif, 1983; Xalilov Ş. «Əsrarnamə»nin dili, Bakı: Elm, 1988.

² Bax; Qəhrəmanov C. Nəsimi divanının leksikası. Bakı: Elm, 1970; Seyidov Y. Nəsiminin dili. Bakı: Azərnəşr, 1996.

müəyyənolşdirmək, bu sistemdə yer tutan əsas və köməkçi adları qruplara ayırmak;

-Ən ümumi xüsusiyyətlərinə görə Nəsiminin qələmə aldığı əsas adların bölgüsünü aparmaq, həmin antroponimlərin mənşə və mənba mənsubiyyətlərini müəyyənolşdirmək;

-«Quran» və «Quran»a qədərki digər dini kitablarda rast gəlinən şəxs adlarının şair yaradıcılığında işlənmə mövqularını üzə çıxarmaq, böyük sənətkar-sifosofun bu tipli antroponimlərə münasibətini aydınlaşdırmaq;

-İmadəddin Nəsimi əsərlərindəki bir çox şəxs adlarının dünya və Şərqi xalqlarının ədəbiyyatı ilə bağlılığını müəyyənolşdirmək, eləcə də, hürufi şairin misra və beytlərdə diqqətə çəkdiyi dini, tarixi-dini antroponimlərin ədəbi dil faktoru kimi lingvistik təhlilini aparmaq;

-Ayrı-ayrı şəxsiyyətlərə məxsus təxəllüs və ləqəblərin hürufi ədəbiyyatında üslubi-poetik funksiyasını dəqiqləşdirmək, bədii-fəlsəfi fikrin ifadəsində göstərilən onomastik vahidlərin rolunu dəyərləndirmək;

-Nəsimi dilində işlənən xoroni, astionim, ekklezionim və mifotoponimləri öyrənməklə klassik ədəbi dilimizin poetik sistemində əsasən hansı toponimlərin yer tutmasına dair dolğun təsəvvür yaratmaq;

-Nəsiminin ədəbi dil faktına çevirdiyi hidronim, zoonim, kosmonim və ideonimləri növlərinə görə ayırmalı həmin adların işlənmə tezliyini, mətnəxili mənasını dəqiqləşdirmək.

Tədqiqatın metodoloji əsası. Dissertasiya onomastikanın tarixi, müqayisəli, üslubi və statistik elmi təhlil metodları əsasında yazılmışdır. Belə ki, şairin əsərlərindəki onomastik vahidlərin mənşeyini, dil mənsubiyyətini müəyyənolşdırırkən tarixi metod əlverişli olduğu kimi, həmin adların poetik funksiyası üslubi metodun köməyi ilə aydınlaşdırılmışdır. Nəsiminin qələmə aldığı antroponim, toponim, hidronim, zoonim, kosmonim və ideonimlərin dəqiq miqdarı, ayrı-ayrı adların işlənmə tezliyi dəqiqləşdirirkən statistik metoddan istifadə olunmuş, yeri göldikcə müqayisələr aparılmışdır.

Tədqiqatın elmi yeniliyi. Azərbaycan dilçiliyində onomastika, onun ayrı-ayrı növləri ilə əlaqədar xeyli tədqiqatlar aparılmış, ali məktəb dərslikləri çərçivəsində, həmçinin müstəqil tədqiqatlarda bu məsələyə döñə-döñə nəzər salılmışdır. Lakin «indiyədək Azərbaycan dilçiliyində bədii əsərlərin onomastikası sistem halında

öyrənilməmişdir¹. Eyni fikri Nəsimi dilinin onomastikasına da aid etmək olar. Bu cəhətdən təqdim olunan dissertasiya Azərbaycan dilçiliyində tamamilə yeni tədqiqatdır.

Dissertasiyada ilk dəfə olaraq:

—Nəsimi əsərlərində qələmə alınan onomastik vahidlərin tam təsnifatı aparılmış, şairin işlətdiyi xüsusi adlar növlər üzrə qruplaşdırılmış, ədəbi dil göstəricisi olmaqla elmi təhlilini tapmışdır.

—Öyrənilən onomastik vahidlərin antroponim, toponim, hidronim, zoonim, kosmonim və ideonimlərdən ibarət olması dəqiqləşdirilərək müəyyənləşdirilmişdir ki, göstərilən ad qrupları sırasında antroponimlər üstünlük təşkil edir.

—Şairin işlətdiyi antroponimlər əsas və köməkçi ad bölgüsü üzrə ayrılmış, həmin şəxs adları mənbə və mənsubiyyət etibarılı şeçilərək onların ədəbi dil faktu kimi səciyyəvi cəhətləri təzə çıxarılmışdır.

—İmadəddin Nəsimi yaradıcılığında xoronim və astionimlərə müraciətin səbəbləri öyrənilmiş, ölkə və orazi adlarının, həmcinin ekklezionim və misotoponimlərin şair bioqrafiyası, eyni zamanda susi-huruş fəlsəfəsi ilə bağlılığı məsələsi aydınlaşdırılmışdır.

—XIV əsr Azərbaycan dilli poeziyada özünəməxsus yer tutan Nəsiminin leksikasında digər onomastik vahidlərlə müqayisədə hidronim və zoonimlərin azlıq təşkil etməsi yəqinləşdirilmiş, əlaqəli beytlərdə mövcud su və heyvan adlarının məna tutumu geniş təhlil olunmuşdur.

—Nəsiminin dilində göy cisimlərinə, müxtalif əsərlərə məxsus adlardan istifadənin məqamları müqayisə olunaraq, huruş şairin hansı məqsədlə kosmonim və ideonimlərdən söz açması bir problem səviyyəsində həll edilmişdir.

Tədqiqatın nəzəri və təcrübə ahəmiyyəti. Nəsiminin əsərlərinin dilində işlənən onomastik leksika xüsusi bir sistem təşkil edir. Bu sistemin tədqiqi ümumən Nəsimi dilinin mühüm bir cəhətini öyrənmək deməkdir. Onomastik vahidlər, xüsusən antroponimlər, toponimlər Nəsimi dilinin ayrılmaz elementləridir, şair leksikasını səciyyələndirən faktlardır. Bunlar Nəsiminin dünyagörüşü, ideya qaynaqları, fəlsəfi və dini düşüncələri ilə bağlıdır. Eyni səbəbdən şairin əsərlərinin dilindəki zəngin onomastik sistemin tədqiqi XIV əsr Azərbaycan ədəbi dilini öyrənmək baxımından mühüm nəzəri ahəmiyyət daşıyır. Şairin

¹ Qurbanov A. Azərbaycan dilinin onomalogiyası. Bakı: Maarif, 1988, s.496

əsərlərinin dilində işlənən xüsusi adların bir çoxu dini mənbələrdən gəlit. Aneaq bu mənbələr tək islamla məhdudlaşdırır və Nəsiminin məlumat dairəsini əks etdirməklə sənətkarın dirlər tarixinə bələdiyini göstərməklə yanaşı, onun dini fonda olsa da, bir-birindən fərqlənən mənbələrə obyektiv münasibətini aydınlaşdırmağa kömək edir. Tədqiqatı bu cəhətdən də nəzəri mənbə kimi dəyərləndirmək mümkünündür. Azərbaycan dilçiliyində onomastik tədqiqatlar istori tarixi istiqamətdən, istərsə də müasir baxımdan çox mühüm praktik məna daşıyır. «Badii ədəbiyyatdakı onomastik vahidlərin öyrənilməsi ədəbi dil tarixi, üslubiyyat, dialektologiya, müasir dil və başqa sahələr üçün maraqlı faktlar verir»¹. Ümumən onomastika xalqın, millətin tarixi keçmiş və keçib gəldiyi inkişaf yolları, xalqın adat-ənənəsi ilə bağlıdır. Ona görə də bu sahədə yazılın hər bir əsər həm də ciddi praktik əhəmiyyət daşıyır. Bu dissertasiya Nəsimi yaradıcılığını, XIV əsr Azərbaycan ədəbi dilini, orta əsrlər Azərbaycan tarixini öyrənənlərə müyyən kömək mənasında, Azərbaycan dilinin tarixi onomastik lügətini hazırlamaq işinə yardım mənasında və digər cəhətdən nəzərə çarpacaq dərəcədə praktik əhəmiyyətə malikdir.

Tədqiqatın aprobasiyası. Dissertasiya 2000-2004-cü illərdə yazılmışdır. Tədqiqatın mövzusu 2000-ci ildə Naxçıvan Dövlət Universitetinin Elmi Şurasında və Azərbaycan Respublikası Elmlər Akademiyası «Dilin işlənməsi və inkişafı qanuna uyğunluqları» Elmi Şurasının 25 dekabr 2000-ci il tarixli iclasında qeydə alınmışdır. İş Naxçıvan Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasında yerinə yetirilmişdir. Mövzu ilə əlaqədar 6 elmi məqala çap olunmuş, eləcə də dissertasiyadakı əsas müddəələr müxtəlif elmi konfranslarda mütəxəssislərin diqqətinə çatdırılmış, fikir mübadiləsi aparılmışdır.

Dissertasiyanın quruluşu. Dissertasiya giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından və bir əlavədən ibarətdir.

Tədqiqatın əsas məzmunu.

Girişdə mövzunun aktuallığı əsaslandırılmış, tədqiqatın obyekti, məqsəd və vəzifələri dəqiq göstərilmiş, tədqiqatın metodoloji əsasından söz açılmış, işin elmi yeniliyi, nəzəri və təcrübə əhəmiyyəti haqqında geniş məlumat verilmiş, tədqiqatın aprobasiyası diqqətə çəkilmişdir.

Dissertasiyanın «Nəsimi əsərlərinin dilində antroponimik sistem» adlanan birinci fəsil iki yarım fəsildən ibarətdir ki, ilk yarım fəsildə əsas adlardan danışılır. Nəsimi şeirlərində işlədilmiş əsas adlar mənbə və

¹ Qurbanov A. Azərbaycan dilinin onomalogiyası. Bakı: Məarif, 1988, s.496

mənşə baxımından müəyyən qruplara ayrılır və cini səbabdan sufi-filosof sənətkarın qələmə aldığı əsas adlar üç bölmədə öyrənilmişdir. Birinci yarımfəslin ilk bölməsi «Quran» da və «Quran»a qədərki digər dini kitablarda rast gəlinən antroponimlərin təhlilinə həsr olunmuşdur. Nəsiminin yaradıcılığında səma kitabları ilə bağlı aşağıdakı antroponimlərin yer tutduğunu görürük: Adəm, Asəf, Azər, Bulqeyis, Cəbrail, Davud, Əyyub, Əzrail, Firon, Həsən, Xəlil, Xızır, İbrahim, İmran, İsa, İsrafil, Kənan, Harun, Loğman, Məhəmməd, Məryəm, Məsiha, Mikayıl, Musa, Nəmrud, Nuh, Rizvan, Süleyman, Teyyub, Yaqub, Yusif, Zəkəriyyə.

Bu adları işlənmə kəmiyyətlərinə görə belə qruplaşdırmaq mümkündür: 1. Bir-iki dəfə işlədilənlər: Rizvan, Yaqub, Zəkəriyyə, Nəmrud, Mikayıl, Loğman və s. 2. Ona yaxın və ya ondan çox məqanında işlədilənlər: Nuh, Yusif, Kənan, İmran, Cəbrail və s. 3. 30-dan çox olanlar: Musa, Məhəmməd, Xızır, İsa, Süleyman və s.

Göstərilən onomastik vahidlərin qələmə alındığı hədii mətnlərin təhlili nəticəsində aydın olur ki, Nəsimi dini elmlərə mükəmməl yiyələnmiş, müraciət etdiyi antroponimlər haqqında bütün bilgisi mənimisəniş və həmin adların lügəvi mənalarından kamil insan, ilahi eşq ideyasının tərənnümü məqsədi, yaxud küll ilə cüzin vəhdətinin ifadəsi zamanı bəhrələnmişdir. Digər tərəfdən şairin səma kitablarındakı şəxs adlarından söz açdığı beytlər Nəsimini allahsızlıqda, dinsizlikdə ittiham edənlərə ən kəskin cavabdır. Aydınıq üçün Məhəmməd peyğəmbərlə əlaqədar seçmələrə diqqət yetirək:

Sol Məhəmməd Mustafanın üz suyu çün, ya ilah,
Rəhmət etsin mən fəqirü asiyə ruzi-cəza!

Nun-Na kimi qıldırm günah, tutdum ümidi,
Mim-Məhəmməd Mustafa sultana mən².

«1.2. Dünya, eləcə də Şərqi xalqları ədəbiyyatı ilə bağlı adlar» yarımfəslində Nəsimiye qədər söz sənətinin məşhur obrazlarına məxsus onomastik vahidlərin hürufi ədəbiyyatında işlədilmə məqamları elmi şərbini tapmışdır. Şairin bəşər xalqlarının mifologiyasına, qədim ədəbiyyatlarına bələdiyyini üzə çıxarmaq nöqtəyi-nəzərindən onun asərlərindəki cini məzmuna uyğunluqla dil faktoruna çevrilən adlar

¹ İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1973, səh.489

² Yenə orada, səh.537

sisteminin büyük əhəmiyyəti vardır. Çünkü çox zaman hürufi qələm sahibinin tərənnüm etdiyi ideyalar qədim dünya, eləcə də orta əsrlər sənətçilərinin fikirləri ilə ümumi şəkildə səsləşsə də, bu səsləşməni təsdiqləyəcək əsas göstəricilərdən biri məhz adlardır. Nəsiminin Şərqi xalqları ədəbiyyatından bəhralanıb qələmə aldığı adlar sırası 21 antroponimlə tamamlanır: Ayaz, Bəhman, Bəhram, Bijən, Cəlil, Cəmşid, Əhrimən, Əzra, Fərhad, Xosrov, İsfəndiyar, Keyqubad, Leyli, Mahmud, Məcnun, Rüstəm, Söhrab, Şeyx Sənan, Şəkkər, Şirin, Vəmiq.

Maraqlıdır ki, Nəsimi dilində Ayaz, Bəhman, Bəhram, Söhrab, Əzra, Keyqubad adları bir-iki dəfə diqqətə çəkildiyi halda, Məcnun, Xosrov, Fərhad, Şirin, Leyli antroponimləri döñə-döñə qələmə alınmış, həmin adlar vasitəsilə klassik ədəbiyyatın bədii təsvir və ifadə vasitələri yaradılmışdır. Əlbəttə, qədim sənət nümunələrində geniş yer tutan şəxs adlarının Nəsimi əsərlərində müxtalif kəmiyyətlədə xatırladılması düşündürücəkdir. Müqayisəli təhlil nəticəsində aydın olur ki, yazılı ədəbiyyatda əsasən Firdovsi tərəfindən maşhurlaşdırılan antroponimlərdən bəzilərinin Nəsimi dilində az, bəzilərinin isə çox yer tutması həmin adların Azərbaycan xalqının poetik təfəkkürünə nə dərəcədə nüfuz edib-etməməsi baxımından izah olunmalıdır. Yəni XIV əsər qədər bir bədii obraz olmaqla Ayaz, İsfəndiyar, Vəmiqə müqayisədə Leyli, Xosrov, Şirin, Məcnun, Fərhad xalqımıza daha çox doğmalaşmış, sevimli qəhrəmanlara çevrilmişdir. Digər tərəfdən haqqında danışılan antroponimlərin xalqımıza məxsus bədii dili nüfuzu ilk növbədə Nizami sənəti vasitəsilə reallaşmışdır. Nəsiminin döñə-döñə bu adlara müraciəti isə onun Nizami ədəbi məktəbinə bağlılığını göstərməkdədir.

Nəsimi dilində yer tutan əsas adların üçüncü qolu tarixi-dini şəxslərə məxsus antroponimlərdən ibarətdir ki, həmin onomastik vahidlər birinci yarımfəslin «Dini, tarixi-dini şəxslərin adları» yarım bölməsində öyrənilmişdir. Bu tipli adların bir qismi islam müqəddəsleri ilə əlaqədardırısa, digərləri real tarixi şəxsiyyətlərə aiddir. Nəsimi əsərlərinin dilində islam müqəddəsleri ilə əlaqədar adların ümumi manzərəsi belədir: Baqır, Bilal, Cəfər, Əbülfəzəl, Əli, Əhməd, Əsgəri, Heydər, Həsən, Hüseyn, Kazım, Qasım, Mehdi, Məhəmməd, Mustafa, Mürsəl, Mürtəza, Nəqi, Rıza, Sadiq, Səlman, Şahi Mərdan, Təqi, Zeynəliba.

Şair öz şerlərində daha çox Məhəmməd peyğəmbəri və imam Əlimi yada salmışdır. Yuxarıdakı adların işlənmə möqamlarının təhlili

vasitələri yaradarkən yüksək məharətlə ölkə adlarından bəhrələnmişdir. Məsələn, «Tökdü çün yarın qəmindən Bəhri-Bəhreyinə oxşadılması» misrasında aşiqin gözündən axan yaşın Bəhri-Bəhreyinə oxşadılması orijinal bir təşbehə nəticələnmişdir. Nəsimi «Çin» xoronimindən həm ağlın rəmzi kimi bəhrələnmiş, həm bu ölkə adını dünyani təmsil edən bir arazi mənasında diqqatə çəkmiş, «Müənbor sünbülün, şaha, gülisirab pürçindir» misrası ilə başlayan qəzəlin² ilk iki beytində isə eyni toponimi 3 dəfə və müxtəlif məna-məzmunda qələmə almaqla özünəməxsus təkrir yaratmış, həmçinin «Çin» sözünü şerin qasiyə sistemini çıxarmışdır. «Qıldı Hindistanı nalan bənlərin»³ deyimində «Hindistan» adı onomastik vahid deyil, metonimiyadır. «İraqistan» xoroniminin qələmə alındığı qəzəl isə müəyyən mənada avtobiografiq səciyyə daşıyır»⁴. Təsəvvüf poeziyasının nümayəndəsi aşkar şəkildə Hələb və Bağdad şəhərlərində olmasına sevinirsə də, təssüflənir ki, İraqistanda Allahın birliyinə inanan yoxdur.

Nəsiminin an çox yada saldığı ölkə adlarından biri «Misir» dir. Şair bu xoronimi döndə-döndə «Yusif» şəxs adı ilə eyni beyt, yaxud misrada çəkmiş, bu yolla «Yusif və Züleyxa» hekayətini xatırlatmış. Özünü mənən Mistə bağlamağa çalışmış və sanki Yusifin bu ölkədə qarşılaşlığı xoşbəxiliyi gözləmişdir. Şairin yaradıcılığında Misir torpağı, həm də «Quran»dakı sayaq müqəddəs məkandır. Büyük hürülü sənətkar «Turan» adı ilə isə türk dünyasına ehtiramını bildirmiştir.

«2.2. Nəsimi əsərlərinin dilində astionimlərin yeri» yarım fəsilində Bağdad, Bursa, Hələb, Xorasan, Kərbəla, Mazandaran, Sivas, Şam və Toqat şəhər adlarının ədəbi dil faktoruna çevriləməsi məsələlərindən danışılır, göstərilən toponimlərin poetik funksiyaları birbaşa mətnə asasən müəyyənlenir. Aydın olur ki, Nəsiminin leksikasında «Bağdad» şəhər adı mənasından uzaqlaşır, gözəllik simvoluna çevirilir. Şairin lirik qəhrəmanının fikrinə, nigarnın üzünü görmək Bağdada sahiblənməyə bərabərdir. «Həm mənəm Bağdad ilə şətt, həm xəlifa, həm zaman»⁵ misrasında isə Nəsimi tamlıqla təsəvvür poeziyasının nümayəndəsidir. Eyni sözləri «Bursa» astionimini aidliklə söyləmək

¹ İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1973, səh. 308.

² Yenə orada, səh. 256

³ Yenə orada, səh. 595

⁴ Yenə orada, səh. 131

⁵ Yenə orada, səh. 424

olmaz. Bu şəhər adı real, yaxud mənəvi dünya qarşılaşdırmasında məhz real dünyani təmsil edir.

«Ta üzün gördüm, nigara, qəmdan uzaq olmuşam»¹ misrası ilə başlayan qəzəldə şair Hələbə gəlışində bir xoşbəxtlik axtarır. «Hələb» adının qələmə alındığı «Ettilər» rədifi şer isə artıq sənətkar həyatının faciəli sonluğundan xəbər verməkdədir.

Əsərlərində şəliyin təbliğinə xüsusi diqqətlə yanaşan Nəsimi «Xorasan» və «Kərbəla» astionimlərindən də cini məqsədlə faydalananmışdır. Ümumiyyətlə, Xorasan müqəddəs ərazilərdən sayılılmışdadır və bunun səbəbi imam Rzanın qəbrinin bu vilayətin mərkəzi Məşhəddə olmasıdır. Nəsimi də öz şərində «şahı-Xorasan» ifadəsi ilə məkanı müqəddəsləşdirən şəxsiyyətə işarə etmişdir. Qətiyyatla demək olar ki, «Kərbəla faciəsi» mövzusunu ilkin olaraq Azərbaycan ədəbiyyatına gətirən müəlliflərdən biri Nəsimidir və şair xüsusən şəlik tarixində məşhurlaşmış məlum hadisələri ancaq toponimi qələmə almaqla yada salmışdır. Lakin Şərq ədəbiyyatında «Kərbəla hadisələri» dərđ, ələm mövzusundadırsa, Nəsimidə aliliyə yüksəlməyin, ilahi eşqin, yenilməzliyin nümunəsidir.

Qüdrətli söz ustası insan gözəlliyyinin tərənnümündə «Mazandaran» astionimindən faydalananmış, bənzədilən tərəf kimi Mazandaran çiçəyini seçmişdir. Şairin leksikasındaki Sivas və Toqat şəhər adları isə türk dünyasına məxsusdur. Maraqlıdır ki, hürufi filosof Sivas və Toqat ərazilərində öz sənətinə bərabər sənət axtarırsa da tapmayıır. Nəhayət, «Şəm» astionimi Nəsimi əsərlərinin dilində əsasən qara rəngin simvolu monasındadır.

Azərbaycan klassik ədəbiyyatında, o cümlədən Nizami Gəncəvinin, Ə.Xaqqanının, Q.Burhanəddinin yaradıcılığında izlənən Beytül-həram, Beytül-lillah, Beytül-ətiqa, Cənnət, Əshabi-kəhf, Gülüstani-İrəm, İrəm, Kəbə, Qaf, Tur, Vadiyi-Müqəddəs kimi mifik coğrafi, yaxud müqəddəs məkan adlarını Nəsimi da bol-bol işlətnmişdir ki, bu problem dissertasiyanın «2.3. Nəsiminin qələmə aldığı ekklezionim və mifotoponimlər (hər hansı dincə aid ibadət yeri və mifik coğrafi adlar)» yarımfaslındə öyrənilmişdir. Göstərilən müqəddəs yer adlarının dini təfəkkürdə tutduqları mövqə həmin ekklezionim və mifotoponimlərin Nəsimi şərində qələmə alınma kəmiyyəti ilə düz mütlənasibdir. Məsələn, bütün islam dünyasında on müqəddəs məkan Kəbədir ki, bu ad şair tərəfindən 40-a yaxın misra və ya beytdə diqqətə

¹ İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1973, səh. 131.

çökülmüşdür. Nəzərə alaqlı ki, Beytül-haram, Beytülullah, Beytülətiqə də eyni məkanı bildirən adlardır. Ümumiyyətlə, şair müxtəlif fikir və mülahizələrin ifadəsi məqsədilə «Kəbə» toponimindən bəhralanmış, gah başər övladının varlığında qərar tutmuş müqəddəsliyə işarə olaraq «məşəqə» üzünü Kəbəyə bənzətmış, gah insanın sıfətində Kəbənin görünməsi üçün başəriyyətin mərifət məqamına çatmasının görəkliyini vurğulamış, gah da müasirlərini inandırmağa çalışmışdır ki, kamil şəxsiyyət meyarları ilə Kəbə elə Tanrıının yaratdığı insandır.

Nəsimi aydınlıq üçün bəzan dünya müsəlmanlarının ən müqəddəs ziyarətgahı sayılan Kəbə ilə ürək Kəbəsini bir-birindən ayırt: «Doldu könlüm Kəbəsi nuri-səfa ilə yaqın»¹.

XIV-XV əsrlər ədəbi dilində «Əshabi-kəhf», «Qaf», «Tur» ekklezionimlərinin daşıdığı mənəni aydınlaşdırmaq nöqtəyi-nəzərindən də Nəsimi əsərləri avəzsız mənbədir. Budur, şair təkcə «Əshabu-kəhf» yer adı ilə məşhur əfsanəni yada salmaqla bərabər, həm də Azərbaycan yazılı ədəbiyyatına sanki yeni mövzu götirmişdir. Əsatirləşdirilmiş Qaf isə sənətkar tərəfindən əhli-irfan məskəni kimi təqdim olunmuşdur. Lakin Qaf dağı əsasən mövhüm mözmun daşıyır və konkret məna bildirmirə, Nəsimi əsərlərində döñə-döñə rast gəldiyimiz Turun dəqiq yeri var. Yəqinliklə, şairin leksikasında «Tur» ekklezionimini də təsəvvüf ideyalarının təbliğinə xidmət məqamındadır.

Nəsimi dilinin onomastik sistemində su, heyvan, göy cisimləri və əsər adları ilə də qarşılaşırlıq ki, həmin adların ədəbi dil faktı kimi işlədilmə məqamları, poetik funksiyaları dissertasiyanın «Nəsimi əsərlərində yer tutan hidronim, zoonim, kosmonim və ideonimlər» adlı üçüncü fəsilində öyrənilmişdir. Üçüncü fəsil dörd yarım-fəsildən ibarətdir. «3.1. Hidronimlər» yarım-fəsildə Araz, Ceyhun, Dəclə, Fərat, Kövsər və Zəmzəm kimi su adlarının şairin leksikasında ifadə etdikləri məna və mözmun araşdırılmışdır.

Azərbaycan dilçiliyində «Araz» hidroniminin mənşəyinə dair xeyli tədqiqatlar aparılmış², çox zaman da sözün ərəfəz komponentlərindən yaranması fikri irəli sürülmüşdür³. Elə Nəsimi şərində də çayın adı Ərasdır. Şair «Dəcləvü Şətti Ceyhun, həm Ərasü

¹ İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Bakı: Azərnşər, 1973, səh.167

² Bax: Axundov A. Araz və Ar-ras// Elm və həyat, 1976, № 7, Bağırov A. Naxçıvanın hidronimləri. Bakı: Elm, 2000; Qeybalyiyev Q. Qədim türklər və Ermonistan. Bakı: Elm, 1992, səh.48-49.

³ İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Bakı: Azərnşər, 1973, səh. 447

Fəratəm» misrasında Şərəq söz sonetinin hidronimlərlə bağlı poetik liqurlar sistemində Arazı da gətirmiştir.

Diqqət edilərsə, Nəsimi əsərlərində Dəclə, Ceyhun, Fərat hidronimlərinin işlədilməsi ilə bağlı maraqlı fakt aşkarlanır. Şair, əsasən, səfizm, yaxud hürufizmin yayıldığı ərazilərdəki çayları yada salır və həmin suları müqəddəsləşdirilmiş sularla eyniləşdirir. Yəni artıq nəden bəhs edilməsinə baxmayaraq, əsas meyar müqəddəslikdir:

Kəbə yolunda eşq ilə yoldaş ol, ey həccə varan,

Susamaz ol ki, yoldaşı Zəmzəm ilə Fərat olur.¹

«Fərat» sözü Nəsimi yaradıcılığında artıq məcazlıq kəsb edir, poetikləşir. Şairin leksikasında Fərat Zəmzəmə bərabər su, dünyamı tutan çay, təsəvvür ideyasiñın daşıyıcısı kimi «külli» mənasındadır.

«Kövsər» və «Zəmzəm» bulaq adlarıdır. Kövsərin məkanı Cənnət, Zəmzəmin vətəni isə Məkkədir. İlahiliklə bağlı hər iki su adı Nəsimi yənə də sufi-panteist görüşlərin ifadəsi üçün lazım olmuşdur. «Cənnəti hüri mənəm, Kövsəri Tubi mənəm»² misrasından yəqinləşir ki, Nəsimi istər bu dünyamın, istərsə də axırətin bütün tərəflərində insani görür. Yaxud, şairin fikrinə, haqqqa qovuşmuş insanın evi Kəbədirsa, gözləri Zəmzəm çeşməsidir.

«3.2. Zoonimlər» yarimfaslı Nəsimi şerində rast gəlinən Bürəq, Dündül, Ənqa, Hüdhüd, Qıtmir, Simurq adlarının təhlilində həsr edilmişdir.

Buraq Məhəmməd peyğombərə behiştən göndərilmiş atdır ki, Nəsimi bu atı tamamilə özünükülaşdırılmışdır: «Meraca çıxdı ruhi-Nəsimi Buraq ilən»³.

Dündül. İmam Əliyə maxsusu atın adını çəkməklə şair bir daha birinci imamdan söz açmışdır:

Gər nəfsini bildin, həqiqi bi şübhə tanırsan,

Kim kəndizini tanıdı ol sahibi-Dündül⁴.

Ənqa və Simurq sinonimik cərgə təşkil edir. Hər iki quşun məskəni Qaf dağı hesab olunur. Lakin Nəsimi Ənqaya nisbətdə Simurğı daha çox yada salmışdır. Şair bəzən könül quşunun Simurğun Qafdakı məkanından yüksəkdə uçduğunu söyləmiş, bəzən əfsanəvi quşun kamil insana pənah gətirdiyini göstəmiş, bəzən də panteizmə

¹ İmadoddin Nəsimi. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1973, sah.494

² Yenə orada, sah. 16

³ Yenə orada, sah. 410

⁴ Yenə orada, sah.635-636

istinadən iki cahana siğmaya vücudunun Simurq üçün buğdaya çevrildiyini bildirmiştir.

Nəsiminin qələmə aldığı zoonimlər içərisində real olan Hüdhüddür. Qüdrətli sənətkar bu adı işlətdiyi beylərdə Süleyman peyğəmbəri və Bilgeyi xatırlatmışdır.

Qızımir Əshabi-Kəhfədə müqəddəsliyə qovuşmuş itdir. Hürufiliyin əsas müddəalarından biri də insanın ilahiləşməsi idi və bu ideya əks qütbün nümayəndələri tərəfindən inadla təkzib edilmişdir. Nəsimi xatırlatmışdır ki, it müqəddəsləşə bilərsə, insanın ilahiləşməsi o qədər də çatın deyil.

Üçüncü fəslin üçüncü yarıməsəlində Nəsiminin qələmə aldığı kosmonimlərdən danışılır. Şairin leksikasında göy cisimlərinə məxsus adların ümumi sırası belədir: Çovza, Əqrəb, Günsə, Həməl, Hüt, Keyvan, Qəmər, Qövs, Mərrix, Müştəri, Mah, Mehr, Sünbüla, Səratən, Şəms, Ütarid, Zühəl, Zöhra. Bu kosmonimlərdən 7-si bürç, digərləri isə planet adıdır. Təhlillər göstərir ki, astronomiya və astrologiya elminə mükəmməl yiyələnmiş Nəsimi kosmonimlərin ərəb-fars adlarından bəhralənmiş, «Təhsəyəm, pakiza cövhər laməkanın xasiyəm» misrası ilə başlayan şeirdə, yaxud «Gəlir» rədifi qəsidi də bürcərin mürəkkəblilikləri ilə insanda təcəlli tapması, eyni zamanda planetlərin hərəkatının əsasında tanrı iradəsinin dayanması ideyasını irəli sürmüştür. Həmçinin «Əla, ey dürri-bəhri-laməkanım» misrası ilə başlayan qəsidi də bütün kainatla insanı eyniləşdirən şair boş övladının cismində zodiak bürcərinin tam şəkildə mövcudluğu fikrindədir¹.

İkinci fəslin «3.4. İdeonimlər» yarıməsəlində Nəsimi dilindəki əsər adları Tanrı kitablarına, görkəmli şəxsiyyətlərin yaradıcılığına və müğəm dünyasına məxsus olma baxımından qruplara ayrılmış, qüdrətli sənətkarın hansı məqsədlə «Ərrəhman», «Fatihə», «Fürqən», «İncib», «Quran», «Tövrət», «Zəbur» ideonimlərini qələmə alması, «cavidannamə», «Məxəzəni-əsrər», «Mətləül-ənvar» əsərlərini xatırlatmaqla ifadə etdiyi fikirlər öyrənilmiş, eyni zamanda müğamlarla bağlı ideonimlərin cəmləndiyi «Həsrət yaşı hər ləhzo qılıb bənzimizi saz» misrası ilə başlayan qəzəl² tam şəkildə nəzərdən keçirilmiş, bu sahəyə aid 18 ideonimin hürufi ədəbiyyatında daşıdığı mənə üzə çıxarılmışdır.


¹ İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Bakı: Azərnəş, 1973, sah.635-636

² Yenə orada, sah. 73

Tədqiqat zamanı irəli sürülen əsas müddəə və tezislər dissertasiyanın «Nəticə» hissəsində ümumiləşdirilmişdir.

Dissertasiyanın əsas məzmunu müəllifin çap etdirdiyi aşağıdakı məqalələrdə öz əksini tapmışdır.

1. Nəsimi yaradıcılığına Nəimi təsiri // Pedaqoji tədqiqatlar. (Elmi məqalələr məcmuası), 2-3 (11-12). Bakı: 2001, səh. 198-200.
2. Fazlullah Nəimi antroponimi Nəsimi dilində /Aspirantların və gənc tədqiqatçıların VII Respublika Elni konfransının tezisi. Bakı: 2001, səh. 283-284.
3. Nəsimi dilində işlənən bəzi antroponimlər. // Pedaqoji tədqiqatlar (Elmi məqalələr məcmuası), 1(18). Bakı: 2003, səh. 55-57.
4. Nəsimi dilində işlənmiş bəzi tarixi şəxsiyyətlərin adları//Pedaqoji tədqiqatlar (Elmi məqalələr məcmuası), 1-2(20-21). Bakı: 2004, 163-164.
5. Nəsimi əsərlərinin dilində işlənmiş toponimlərə dair // NDU-nun Elmi əsərləri, № 13, Naxçıvan, 2004, səh. 91-92.
6. Nəsimi əsərlərində hidronimlərin və etnonimlərin işlədilmə məqamları// Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstитutu. Tədqiqlər, 4, Bakı: 2004, səh. 197-202.



АРИФА АЗИЗ КЫЗЫ ЗЕЙНАЛОВА
Ономастические единицы в языке произведений Насими

РЕЗЮМЕ

Диссертация состоит из введения, трёх глав, заключения и списка использованной литературы. Во введении обоснована актуальность темы, указаны цели и задачи исследования, методологическая основа работы, сформулированы практическая и теоретическая значимость работы.

Первая глава называется «Антропонимическая система в языке произведений Насими» и состоит из двух полуглав. В разделе «Основные имена в антропонимической системе произведений Насими» исследованы имена, связанные с небесными книгами, антропонимы, связанные с литературой народов Востока, а также имена, принадлежащие историческим и религиозным личностям. Результатом исследования явилось то, что изучение основных имён, занимающих большое место в лексике Насими, имеет важное значение в определении мировоззрения философа, знания им литературы народов Востока, истории религий и наук, его преданности науке, исламской религии.

Во втором разделе первой главы проведена стилистико-поэтическая классификация в помогательных имён, псевдонимов и прозвищ в стихотворениях Насими, выявлены внутритекстовые значения этих ономастических единиц.

Вторая глава «Случай использования топонимов в лексике Насими» посвящена мифическим географическим названиям стран, городов, а также религиозным местам поклонения. В этой главе выявлены причины обращения поэта к хоронимам, астионимам, экклезионимам и мифотопонимам.

Третья глава диссертации «Гидронимы, зоонимы, космонимы и идеоними, имеющие место в произведениях Насими», состоящая из четырех полуглав, посвящена лексико-семантическим значениям, поэтическим функциям названий произведений, небесных тел, животных, водных пространств как факт литературного языка. Выявлено, что в языке Насими по сравнению с гидронимами, зоонимами и космонимами, идеоними занимают большее место, уточнена роль этих имён в выражении идей поэта.

В заключении обобщены результаты, полученные в ходе исследования.

RESUME

The thesis contains the introduction, three chapters, the conclusion and the list of the used references. In the part of «Introduction» the problem topicality is grounded, the scientific innovation, the practical and theoretical significance of the thesis are revealed, exact information is given about its approbation and method of investigation.

The first chapter called «The anthroponomic system in the language of Nasimi's works» is divided into two sub-chapters. In the sub-chapter 1.1. called «The main names in the anthroponomic system of Nasimi's works» the names connected with the heavenly books, the anthroponims connected with the literature of the Eastern peoples, as well as names belonging to the historical-religious persons are investigated in the separate sections. It is concluded that the investigation of the main names widely used in Nasimi's vocabulary is of great importance for the determination of the world outlook of the poet-philosopher, for the confirmation of his great knowledge on the literature of the Eastern peoples as well as the explanation of his loyalty to Moslim Science.

In the second sub-chapter of the first chapter the stylistic-poetic classification of the auxiliary names, i.e pennames and nicknames is carried out, the textual meaning and content of those onomastic units are found out.

The second chapter («The opportunities of use of toponyms in Nasimi's vocabulary») deals with the names of the countries and cities, the places of divine service connected with different regions as well as mythic-geographical names. In this chapter the reasons of the use of astionims, ecclecionims and mythotoponims are investigated.

The third chapter called «Hisaronims, zoonims, cosmonims and ideonims used in Nasimi's works» and consisting of four sub-chapters is dedicated to the names of animals, heavenly bodies and titles of literary works, their lexicosemantic meanings and poetic functions. It is found out that ideonims were more widely used in Nasimi's works than hidronims, zoonims and cosmonims. The role of the ideonims in the expression of the poet's idea is identified.

The thesis is summarized with the conclusion, the proposals and the list of the used references

МИНИСТЕРСТВО ОБРАЗАНИЯ АЗЕРБАЙДЖАНСКОЙ
РЕСПУБЛИКИ
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ

На правах рукописи

АРИФА АЗИЗ КЫЗЫ ЗЕЙНАЛОВА

**ОНОМАСТИЧЕСКИЕ ЕДИНИЦЫ В ЯЗЫКЕ
ПРОЗВЕДЕНИЙ НАСИМИ**

10.02.01-Азербайджанский язык

А В Т О Р Е Ф Е Р А Т

Диссертации на соискание ученой степени кандидата
филологических наук

НАХЧЫВАН -2005